

# ♦ P o e z i y a



**Emin PİRİ**

## QIZ QALASI

Bakının bəkarəti  
Qız qalası,  
tək tənha yalqız qalası...

Harda darıxan varsa,  
Qız qalasını göstər.  
Hər qız qalası yanında  
bir oğlan qalasını istər.  
Ancaq  
Şuşa qalasına  
qonaq getmək də  
keçir könlündən  
Qız qalasının.

Sahəng alib çiyinə  
sudan göldüyü günlər  
qalib dəbəni altında,  
qalib zamanın altında.

Anlaya bilmir  
ayaq səslərinə dölaşan  
əcnəbi sözləri, kəlmələri,  
uzaqlardan gəlmələri.

Dolanbac pillələrdə  
fırıldan zumanın başı.  
Qız qalası  
danızı uzanan barmağımızda  
üzük qayı.

## Poeziya

Gecələr qoynuna qaçıb  
cırmaqlayalar dağalar stoyını.  
Tutsa,  
guya qalxb siləck  
əsrərdən bori  
doluxsunan gözlərini.

Qucaqlayıb bu qalanın kölgəsini  
üzinə sūrtar danız.  
Uyuyar işqılı şəhər,  
piçılıyla daşşar dağalar  
birdən oyansa, Bakı  
sual dolu baxışlarına  
Qız qalası  
nə cavab verər?!

Səhər...  
Qız qalası  
üz-gözündə donizin izi.  
Günəş boylanar,  
qızarar öpüs yeri...

Əşrlərin daş yaddaşında  
süzər qolları,  
dövrəsindəki qızlarla  
yalı getmək istəyər -  
qollarım açan olsa.  
Bəlkə də qoşulub gedər,  
keçər eşqin dənizindən  
Yelena kimil...  
Götürüb qaçan olsa.

## ÖLƏN DÖNİZLƏRİ KİM AĞLAR?..

Günəş işığına, gəmi fittinə oyanih  
dənizdən çıxır buludları.  
Bu şəhər  
bəxti tora ilisib bahçəyin -  
tilova galırıñ balıqları.  
"Bəs hərdədi,  
yola galın balıqlar,  
yola gedən balıqlar,  
pullu-pulsuz,  
hamısı  
pula gedən balıqlar?"

Söymə bu dənizi, balıqçı qardaş,  
xırda soxulcana galımsız hər balıq.  
Bir dəfə də öpüs qoy tilovuna  
bəlkə, sevgiyə aldamb  
bir balıq düşə "torunə".

Balıqlar dənizi sevdiyi kimi  
dünyada sevdiyiñ bir qadın olsa,  
sən onun, o sənini hayatın olsa,  
biryoluñ atarsan toru, tilovu.

Həmi "mənim Tanrıñ" deyib  
tək Allahı  
öz aralarında  
bəls bilmədikləri tək,  
yüz illərdi bu dənizi  
bölür, bölür  
bəls bilmir adamlar.  
Bu qədər tordan, tələdən  
neçə çıxıb bu dəniz?  
Bils bilmir adamlar.

Dəniz soyuqlayıb,  
neftçilər çəritib belini,  
qan alır bu dənizdən.

Ha, balıqqı qardas, belə...  
nə soyudğaymadan,  
nə susuzluqdan ölücək  
bu dəniz...  
Qorxuram qansızlıqdan ölä!

Ölən dənizlər var,  
ölü dəniz var.  
Ölən dənizləri görən kim ağlar?!...  
Bir gün bu dənizin başı üstündə  
durub saçlarını yolar buludlar...

## OYUN

Əsərimi soyutmaq istəyirəm  
bir şeylə:  
təpik vurasan yer kürəsinə  
Marsla Venera arasından keçə,  
sən də sevinəsan "Qol vurdum!!!" deyə.

Günəş yürüyü ardañca,  
qışqırıb bagıra arxanca,  
əl atıb saçını yola-  
ay oğlan, topunu qaytar dala.

Ən çox sevdiyi qadından da  
bezir adam.  
Başının üstə qaldırıb  
Yer kürəsinə  
soxasan Marian çökəkliyinə  
bir qadın ucbatından.

Günəş dar ağacı,  
dünya edam kürsüsü -  
haqq-nahaq asıl həmi.  
... bu Yer kürəsinə  
sapand daştaş  
atıb Bermud üçbucagına  
gizlədəsan özünü.

İsanın saqqalı kimi  
dalgalanır günəş şəfəqləri -  
həvarılar dövrüsində.  
Bir sahər oyaniñ gocəcik  
başqa Qalaktikaya köçüb  
planetlərdən birisi.

Şeytan barmağında  
ipləri yellənən beşikdi bu Yer.  
Demək, tabutmuş bu beşik  
yatırmaqçın ölüleri.

Bu dünya oyundu -  
oynar  
kişiyə qadın,  
adamlı Şeytan.  
...Alnimiza  
bu oyunun hesabını  
çoxdan yazıb  
Oynadan.

## SURIYA

Şeytani daşlayır  
nə qədar zavvar.  
Hara yoxa çıxır  
atılan daşlar?  
Bəlkə, usaqların başına düşür?!

"Allah, Allah" deyir  
bu daş atanlar.  
Kim idi, axı,  
bəlkə, şeytan daşlayırdı Allahı?!  
Atılan daşlardan  
atılan usaqlara  
xoşbəxtlik sarayı tikmək olardı.

Sevməz Şaxta babanı  
burda usaqlar.  
Hüdəviyyən torbasından yox,  
tabutban çıxarar.  
Oyuncaq yerinə  
bayram gecəsi  
buxarıdan mərmə atar.

Şəriət qamçularına  
gərək yox burda.  
Yer kürsünün meridianları  
hər yerde qamçaya çevrilib  
kürayində qadınların.

Əri cəbhədə olan  
hamılsı gelin  
hər an gələ biləcək  
qara xəbərin qorxusundan  
uşaq salır.  
Analar uşaq yox,  
şəhid doğur daha.

Yeni İsalar doğulur,  
daşlanır Məryamlar.  
Birçə günahı varsa,  
ər yoluñu gözləməkdə.  
Asıl İsalar,-  
günahı atasızlıq...

Oyuncaq silahlardan da  
qorxur uşaqları -  
birdən dili açılar!!!  
Allah da köməyə gəlmir!  
Canına qorxu düşüb körpalərin -  
balğa, terrorcular  
əsir götürüb onu da?

Hamidən çox uşaqları sevər  
mühəribələr.  
Kiminin alnından,  
kiminin gözündən öpər.  
Tanrı  
daha tez sevdiklərinə aparır deyirlər.  
Allahın öpişəndə,  
balğa, elə bu güllələr?!

Dollardan boylanan,  
dollaarda can verən canab  
qumışib gülərdü ciblərdə.  
Axan göz yaşları,  
tökülen qanları  
taza nəfəs kimi  
can verir ona.

Həyasızcasına təpiklər,  
güllələr döyməz qapını...  
Anaların alındıñ alıb  
beşiyi özü yellər  
mərmilər...

Ağlayanda qidiqlayıb  
guldürə körpələri.

Bu qızçıqaz da  
cupplulu barmaqlarıyla  
qidiqlayıb  
atasının baş daşını.  
Uşaq ağı...  
Yadında belə qalıb,  
bəlkə, guldürə bildi atasını...

### USAQLIQ İLLƏRİM ASAN KEÇMƏYİB

Çətin keçib uşaqlığım,  
ayaqqabım yırıldarı  
böyüyündə ayağım.  
Ayığınız böyüməsin deyə  
dua etmişinizmi heç?!  
Uşaqlıq illərim asan keçməyib...

Sərhədin  
tikanlı maftilləri kimi görünəndi  
kasib uşaqlarının gözündə  
məktəb bəstətinin qapısı.  
O sərhədi keçə bilmək  
alın yazımıza qarşı  
ən böyük işyan idi,  
balğa da həyatımızın  
ən böyük inqilabi!

Anamın erkən ağaran saçlarında  
görünürdü  
ala bilmədiyi oyuncaqlar,  
taleyin oyuncığına çevrilmişdik.  
Bəs, hardayı  
körpaləri sevən Tanrı!?

Hindus olmasaq da,  
atamızın cibinə görə  
bölmüşdülər bizi  
sinif otaqlarında  
kastalara.  
Dəniz suları okean sularına  
qarışmadığı kimi  
bizi qarışdırmadılar...  
Heç da sevgidən udmur  
okean balıqları  
dəniz balıqlarını.  
Oynayanda belə varlı uşaqları  
bizi özlərinə yaraşdırmadılar.  
Paltarının yamağını gizləməkdi

varlıkların gözündən  
kasib uşaqlarının oyunu.

Kişilər ağlamaz deyən anam  
yerimə özü ağlar,  
nagıl söylərdi...  
Göydən üç alma düşməzdə amma,  
deməzdə bunu anam,  
qorxardı ki,  
birdən ürəyimiz alma istəyər...

### ÖLÜM KÖLGƏSİ

Aldadasan hamını...  
Ela özünü da,  
Tanrımlı da,  
Onun yazdığı  
75 illik ömrü da.  
28 yaşında  
atasan özünü  
dənizin qolları arasına.  
Cirasan alın yazısının qalan səhifələrini,  
bahıqlar öpə gözündən,  
yosunlar anantək bələyə səni.  
Allah köks ötürüb deyə:  
"Bağışla,  
bağışla manı..."  
Menim gicüm çatan iş deyil bu iş-  
alın yazısında proqnozlarım  
özünü doğrultmur buralarda heç....

İkiəlli yapışb tavandakı ipdən  
özünü asan gancın kölgəsi,  
körpüdən ölümüñə təraf boyanın  
bir başşasının da kölgəsi  
boğulub dənizdə çıxdan...  
Bax, bir balıq da  
asır özünü göydən.  
Ancaq kölgəsi hələ də üzür dənizdə.  
Kölgəmiz cassatlı çıxır,  
deysən, özümüzdən.

Səni sevmək  
zülüm bir işdi -  
burda doğulmaq kimi,  
alın yazısını  
sondan əvvələ oxumaq kimi...  
Səni sevmək  
müsləman orucunda iftara gələn  
çoxillik şərab kimidi...  
Bir az da  
hərdən çımdıklayıb qabırğasını

Özrayilla məzələnməkdəi,  
Burda səni sevmək,  
burda yaşamaq  
Özräyil kölgəsində sürünməkdəi.

Orda  
həbsxana divarları ucalır,  
bir ağaç boyaları həyatından.  
Hər mövşüm gözətçi budayır  
divarlarından çıxan budaqlarını.  
Azadlığı  
məftilliördən kənara çıxan  
kölgəsi dadır bu ağacın.

Allah,  
yuxularımız neça,  
onları da yazmışan alın yerinə?!  
Şeytan Allahın,  
geçə gündüzün,  
mən sonin,  
yuxular həyatın kölgəsidi.

### ANALAR DA ÖLÜR

Səni də aldadarlar,-  
analar olmaz deyə.  
Qırxında, ya ilindi  
görüşünə gedərsən.  
Qəbrin qolları yoxdu ki,  
qalxbə səni queağlaya.  
Gözəbrindən öpar ancaq  
hardan gəlib, hara getdiyi  
bilinməyən  
bir bulud parçası.

Uşaq evinə  
yetim kimi atılıb  
dişlanarkən anlarsan-  
analar ölürlə!!!

Yuxuda  
anannı alları bilib,  
yatacağın soyuq  
dəmir barmaqlarını sixarsan.  
Qucağılayıb yatdırıq  
cansız aylı balası  
geçəyarısı  
soyuq tar içində oyadıb səni  
gözlerimin düz içmə pişəldər:  
"Analar da ölürlə, dostum..."

Yaman şaxtalı keçər  
yetimliyin qış faslı.

Bax,  
soyuqdan titrəyən  
gülün, çiçəyin  
indi yuxusunda kəpənək uçur.  
Bəs, sənin yuxuna  
hansi mələk enib, balaca?!

Böyüdükcə  
bu dünyanın ən gözəl xanımları  
ince barmaqlarıyla toxunar saçlarına,  
toxunar...  
Hər qadının əlinde  
axtararsan,  
oxşayarsan ananın  
qabarlı barmaqlarını.  
Anan yoxdu deyə  
ən çox sevdiyin  
qadına da qışqanarsan xoşbəxtliyini...

Sən nə bilirsən, balaca?  
Hələ özün də bilmədən  
böyükəyə can atursan  
soyuq torpaq qucağına  
isti ana qeynundan.

Bundan sonra lay-lay deyib  
yatırmazdən.  
Yuxundan oyadar  
anasızlığın lay-layları.  
Analar fərqli ölürlər,  
anasızlar eyni cür ağlayır ancaq.

Tora düşmüs  
dəfənən balası kimi ağlarsan.  
Dünya dəniz acıgözülü ilə  
udar göz yaşlarını.  
Necə anaların,  
anaların necə öldüyüünü  
Anlarsan,  
Anlarsan...

## DÜNYANIN ƏN TƏMİZ YALANI

Yağma qar,  
yağma  
əlcəyim olmasa da,  
əllərim üşünür mənim.  
Atamın  
"Daha yeddi yaşın var,  
böyük kişisən,  
heç kişi da əlcək taxar?!"  
sözləri üzəndür məni.

Yalan danışmayı bacarmır atam -  
dodaqlarının titrəməsindən,  
gözlerinin dolmasından bilinir  
ciblərinin boşboğazlığı...  
Qar qardaş,  
dünyanın ən təmiz  
yalanı sansən.

Qar qardaş,  
mənə görə yox,  
atama görə yağma.  
O, yalan danışmayı bacarmır.  
Ata-oğul arasına girmə, qar.

Yağma,  
çırkıllı əllər atmasın səni,  
çırkıllı ayaqlar altında  
azmasınlar temizliyini.  
Təmiz dillər  
çırklanməsin sənə görə,  
yağma.

Uşaqların sizaldən  
barmaqlarında üzümə,  
isti əlcəklərində qızın, qar.

...Uşaq əllərini özləmişdi qar:  
qar vardi;  
uşaqlar yoxdu;  
mühərribə qovmuşdu  
yavrlular torpaqlarından.  
Onların yerində  
tanklar oynayırdı.  
Qar ağlayırdı uşaqlar üçün,  
can verirdi  
tankların  
qanlı tırtılları altında.

Qar istəyir uşaqlar -  
tanksız,  
yalansız,  
əlcəkli qar.  
Yağırsansa belə yağ, qar!

## ÜSTÜ-BAŞI TOZLIZ ŞEİR

Nə olsun ki, yanaşram  
adın bilmədiklərimə.  
Mən şeir yazmırıam, xanım,  
dadın bilmədiklərimə.

Hayandansan, haralısan  
elə də maraqlı deyil.  
Heç səndən əvvəlkilər də  
dünyanın maralı deyil.

Gah nazını, gah fikrini,  
gah da yükünü çəkirəm.  
Mən yazıq çarmixa gedən  
İsa çəkəni çəkirəm.

Vurulmuşam,  
divarına  
vurulan bir şəkil kimi.  
Çəkirsən məni özünə  
quraqlıqda çat-çat olmuş  
torpaq suyu çəkən kimi.

İyde ağacı altından  
qıraq ol, xatası çıxar.  
Bu sakit may gecəsinin  
fevral ayı səsi çıxar.

Mən şeir yazmiram, xanım,  
dadın bilmədiklərimə.  
Nə olsun ki, yanaşıram  
adın bilmədiklərimə.

